



## [...Hr gn Aura,hr yer Krbla](#)

Sevimli peymbrimizin trbiysil byyb boy-a-baa atm mam Hseyen z parlaq hyat il insanla iftixar .gtirn, qhrmanlq nmunsi olan bir ndr kimi br tarixin dmdr

....Arannews- Hr gn Aura,hr yer Krbla

(mam Hseyen (

Hzrt Mhmmdd peymbrin (s) sevimli nvsı mam Hseyen () 626-c ild Mdin hrind dnyaya gz amdr. Sevimli peymbrimizin trbiysil byyb boy-a-baa atm mam Hseyen z parlaq hyat il .insanla iftixar gtirn, qhrmanlq nmunsi olan bir ndr kimi br tarixin dmdr

Deyirlr vaxt hr eyi hat edir. Zaman saxlamaq, vaxt durdurmaq qeyri-mmknndr. Zaman z axar il hrkt edir v ba vern hadislrin zrin tarixin qara prdlrini kir. Ilr, srlr kedikc ba vern hadislr bir tarix evrilir. Lakin bzn bu hadislr vaxt stlyrk kemiin qaranlq prdlrini paralayr. Bu hadislrin tarixi stlyib xatirlrd yaamasna da insan sbb olur. Zamann fvqnd durma is yalnz v yalnz xsiyytlr bacarr. nsan z mli, grdy il zaman mfhumundan knara xa bilir. Bel tarixi xsiyytlrdn biri d 1400 il vvl yaam slam dnyasnn byk xsiyytlrindn biri, Peymbrimizin sevimli .nvsı mam Hseyen olmudur

Mnim mbarizmin mqnsdi cddim Mhmmdin mmtini haqq yoluna ynltmkdr..." deyib" mbarizy qalxd mam Hseyen! slam dinini glck nsillr olduu kimi atdrmaq, zlmkarl ifa edib cmiyytd dalti brqrar etmk, Allahn haramlarn haram, halal buyurduqlarn halal bilsinlr dey z yaxnlaryla byk bir ordu il z-z dayand mam Hseyen! O, insanlara haqq atdrmaq n bu yolda hr eyini, htta cann bel qurban verdi. mam n sadiq shablrinin, zizlrinin lm, ailsinin sir .dmsin bel raz oldu, lakin dalt urunda mbarizdn bir an olsun kinmdi

Hi salnda ikn mvi xilaftinin bnvrsini qoymu Muaviy zndn sonra olu Yezidi hakimiyyt gtirmk qrarna glmidi. Tarixdn mlum olduu kimi, Yezid slam dininin buyuruqlarna zidd olan ilr yol verir, iki iir v mslmana, xsusil d xlify yaramayan xlaqsız hrktlr edirdi. Ibtt ki, .mam Hseyen Yezid kimi bir insann mslmanlara xliflik etmsin raz ola bilmzdi

mam "gr Yezid kimi bir adam mmtin rhbrliyini l alarsa, onda slamn fatihsini oxumaq, .matm saxlamaq lazmdr" dey buyurmudur

Bellikl, Muaviy hicri tarixi il 60-c ild vfat edir. Onun lmndn sonra Yezid misi olu Vlid mktub yazb mam Hseyendn beyt almasn tlb etdi. ks tqdird mamm ban ksib ona gndrmsini istdi. Yezidin planlarndan xbr tutan mam Hseyen Mdindh Mkky yola dr. Bunu eidn kuflilr ona mktub yazaraq rhbrlik n mam Kufy dvt etdilr. Tarixilrin verdiyi mlumatlara gr, bu qbldn olan mktublarn say on iki min atmd. Vziyyti bel grn mam Hseyen z misi olu Mslimi Kufy gndrir. Kuflilr mama beyt etmk n Mslimin yanna glirlr. Beyt aldqdan sonra Mslim, mam .mktub vasitsil Kufy dvt edir

Yezidin trfdarlar is vziyyti bel grb ondan tez tdbir grmsini istyirlr. Yezid bu xbri eidn kimi z adamlar vasitsil camaat var-dvlt v qorxu il l alr, Mslimi is Idrtdrr. Bellikl, Yezidin yaxn .silahdalarndan olan bn Ziyad Kufni tam nzart alaraq hr gln yollar balayr

Bu zaman mam Mkkd olduundan Msimin Imndn xbrsiz idi v artq vvlcdn planladrd kimi Kuf yola dd. Karvan Slbiyy mntqsin atanda mam Hseyn Msimin hid olmas xbrini eitdi. Ba vern hadisdn xbr tutan mam glckd nlrin ola bilcyini anlayaraq hamn bir yer toplad v onlara Mdiny qaytma tklif etdi. nsanlarn bzilri dald v mam Hseyn n yaxn shablri il birlkd z .yoluna davam etdi

Artq Mhrrm ay girmidi. Kraf adl mntqy atdqda tannm srkrd Hrrn balq etdiyi Kuf ordusu glib onlara yetidi. Onlar mam Hseynin qarsn ksrk Mdiny qaytmasn ngldilr. Bu zaman hl ki su mam v onun dstsinin ixtiyarnda idi. mam sdaqtli shablrindn dmn su verilmsini v mumiyyl hr hans bir qardurmaya yol verilmmsini istdi. Lakin mammn sgrlri yollarna davam etdikc bu df su dmn lin keir. Frat ayn nzart altna alan ordu Peymbr ailsin su vermkdn imtina edir. Qeyd etmk yerin drdi ki, mammn kiik dstsi irisind qadnlar, htta kiik yal uaqlar bel var idi. mam Hseyn dmn qoununa su verrkn z mnviyyat, insanl, Peymbr vladnn xlaqna yaraan bir hrkt etdi. nki o, msum bir xsiyyt idi v hr iki dnyada Rbbinin razln qazanmaqdan baqa bir mqnsdi yox idi. Suyun qarsn ksrk Peymbr balalarn, mammn shablrini susuz .qoymaq is zlmkarlara - Yezid qoununa xas olan bir xsusiyyt idi

Bellikl, tinlik, zab-ziytt, mqqt dolu 9 gn arxada qald. Mhrrm aynn 9-u Kuf ordusu mam Hseyn ya tslim olaraq Yezid beyt etmyi, ya da dymyi tklif edir. mam Hseyn hid olma Yezid kimi bir rfsiz beyt etmkdn stn bildi v "Bizim kimilr Yezid kimilr beyt etmz" dey buyurdu. mam gecni yaxnlar il birlkd ibadt etmk n qoundan bir gnlk mhlt istyir. Shablr .gecni shrdk namaz qlr, dua edir, bir szl Allah zikr etmkl baa vururlar

Aura gn (Mhrrmin 10-u) zahirn iki mslman dst qar-qarya dayand. Hr iki trfdn "Allahu kbr" sdalar ucalsa da, dstlrdn biri slama xyant edrk ziyana urayanlar, digri is Peymbrin haqq yolunun keiyind dayananlar idi. Bir trfd Allah aiqlri z sevdiklri Allaha sevgilrini byan edir, digr trfd is slaml hqiqi prinsiplrin qar xaraq Peymbr ailsini qtl yetirmey hazr olan mnafiql .dstsi dayanrd

Dydn vvl mam Hseyn son df olaraq Peymbrin basn geyinib dmn trf yolland v znn son xtblsini oxudu. mumiyyl, mam oradaklara bir ne df xtblr demi, Yezid hakimiyettinin btn slam dnyas n bir lk olduunu xatrlatmdr, onlar zlm ba ymmy, daltli olmaa v haqq batil qurban vermmey armdr. Bu xtbdn sonra kuflilrin tannm srkrdsi olan Hrr yanl yolda olduunu anlays. O, z mlindn peman olaraq mam Hseyn trfin keir v bu dy meydannda ilk .hid d el Hrr Riyahi olur

Dyn tfsilat bard uzun-uzad danmaq istmzdik. Bu haqda tarix kitablarnda geni bhs olunur. Sadc qeyd etmk istrdik ki, bu dyd mammn btn sadiq shablri bir-bir hid edildi. Htta dmn trf mammn qucandak sdmr krp - li sri bel ldrmkdn kinmdilr. Onlar mam Hseynin ban ksrk nizy taxdlar v thqiramiz kild am hrin xlif Yezidin hzuruna apardlar. Dy bitdikdn sonra ordu xeymlr hcum kdi, onlar talan edrk od vurub yandrlar. O qanl facidn sonra Peymbr ailsinin sa qalan zvrlini sir gtrrk l-qollar zncirli ama gtirdilr. Lakin amda ba vern hadisl Yezidin dndy nticni almasna mane oldu. mammn bacs Zeynb, olu mam Sccad yolboyu kuflilr qarsnda xtblr sylyir, Yezidin Krblada trtdiyi qanl facini xalqa atdrrdlar. o yer atmrd .ki, dnn mama mxalif mvqed duranlar indi ona matm saxlayrdlar

Krblada ba vern bu qanl facinin mslmanlar n byk nticli oldu. mam Hseyn kiik bir dst il byk bir r imperiyasnn qarsnda "yox" demyi bacard. mammn haqq urunda, slam urunda mbarizy qalxd, bu yolda malndan, canndan kedi, n yaxn silahdalarn itirdi, ailsinin sir dmsin raz oldu, lakin z qidsindn dnmdi. O, azadlq mktbinin bnvrnsini qoydu v z qanyla bdi olaraq azadlqsevr insanlarn qlbin azadlq toxumunu spdi. Blk d, tarixd ilk df olaraq mlub

edn deyil, mlub olanlar qlb aldlar. Bu qiyam hr gn, hr yerd insanlara zlmn, haqszln  
qarsnda "yox" demyi yrtdi. N qdr ki, yer znd zlm, daltsizlik, haqszlq var, mam Hseyn mktbi  
.z aktualln itirmyck  
!Allah bizlri bu byk mktbdn dzgn bhrlnmy mvffq etsin, nallah